

## Mübarəkdir bu növraigın, Kəlbəcər!



**Nizami Məmmədov**  
**TAGISOY,**  
**Bakı Slavyan Universiteti**  
**filologiya elmləri doktoru,**  
**professor**

Bol çeşməli, ayna bulaqlı Kəlbəcərim! Six meşələrinlə, yaşıl otlaqlarınla, göz oxşayan ormanlarınla, sıldırımlı qayalarınla, əlçatmaz, ünyetməz zirvələrinlə daim bizi özünə bağlayan əsrarəngiz diyaram! Vüqarınla sən daim Türk oğlu Türkün adını uca tutmusan. Tariximizin ən keşməkeşli dövrlərini özündə yaşamışan. Yenilməz görkəmin daim düşmənlərinin bağrına dağ çəkib. Erməni vandalları, bəşərilik düşmənləri daim sənin bağrını al-qana döndərməyə çalışıb. Əyilməmisən! XIX əsrin əvvəllərində Rusiya və Fars imperiyalarının havadarlığı nəticəsində müqəddəs vətənimizə murdar ermənilər ayaq basanda torpağın fəqan qopardı. Məlakə donunda gələnlər dəfələrlə sənin qatlinə çevrildi. 2 aprel 1993-cu ildə Ermənistən terrorçu ordusu Gümridə dislokasiya olunan Rusiya diviziyasının qəddarları ilə birgə səni işgal edib, aşına zəhər qatdı. Rayon əhalisinin ağsaqqalına, ağbirçeyinə, qadınına, sağına, əlinə zülm verməkdən, onları qanına qaltan etməkdən həzz alıb, misli görünməmiş soyqırımı həyata keçirdilər. Daim qurub-yaratmaqdən, tikməkdən, abadlaşdırmaqdən, sənin hüsnünə sığal çəkməkdən həzz alan insanlarım vənəndə və işgalçı Ermənistən Respublikasının insanlığa yaraşmayan vəhşiliyi nəticəsində öz yurdunuvasından perik düşdü. Əhalin, sahilərin az qala Azərbaycanımızın bütün şəhər, rayon, qəsəbə və kəndlərinə səpələndi. Saysız-hesabsız türk insanı qətl edildi, öldürdü, yüzlərcəsi əsir götürüldü, itkin düşdü... Eh, nə bilim, nə deyim nələr oldu... Dilimə gətirə bilmirəm...

Ərazi baxımından sən, Kəlbəcərimiz, Azərbaycanın ən iri rayonu idin. Sənin təpərlə ogulların erməni bağrına neşərlər sancmışdı. Şərəfsiz ermənilər sənin özünü, kəndlərini, saysız-hesabsız, yaşı minilliklərin o yanından boylanan tarixi-mədəniyyət abidələrini yerlə yeksan etdi. Utanıb, usanmadılar! Nəinki yerlihəmiyyətli, həm də dünya miqsayı "İstisu" sanatoriyasını, yüzlərcə obyekt və tikililəri - məktəblərini, məscidlərini, uşaq bağça-

larını, kitabxanalarını, çoxsaylı mədəniyyət ocaqlarını xarabalığa çevirdilər. Bununla sənki Yaradanın, Allahın, Uca Tanrıının qəsdinə durular.

Dünya dövlətlərinin əksəriyyəti belə biabırçılığa, mənfurluğa görə sussa da, BMT-nin Təhlükəsizlik Şurası nəhayət ki, dillənib, bu işgalla bağlı Qətnamə çıxardı. Qətnamə Ermənistən faşist ordusunun qeyd-şərt-siz nəinki Kəlbəcərin, həm də Azərbaycanın digər işgal olunmuş ərazilərindən çıxarılmasını tələb etdi.

Amma neyləyəsən! Dünyanın belə laqeydliyindən küreyi-ərz başımıza fırlandı. Bütün bunlara nankor və qatil ermənilər məhəl qoymadı. 60 mindən yuxarı Kəlbəcər sakini Azərbaycanımızın və dünyanın müxtəlif regionlarına səpələndi. Qaçqın, köçküñ, didərgin həyatı yaşamağa məcbur edildi. Min bir məhrumiyyətlərin acısını daddı. Ermənilər sənin kəndlərini, qəsəbələrini, yaşayış yerlərini viran qoydu. Kəlbəcərlilər bütün bunlara baxmayaraq, dözüb mətn dayandı. Qəddini əymədi. 27 il gecə-gündüz bilməyib, sənə qovuşmaq həsrəti ilə yaşıdı. Yenilməz, müsəlləh Azərbaycan xalqı və ordusu 27 sentyabr 2020-ci ildə silaha sarılıb digər işgal altında olan ərazilərimiz kimi, səni də erməni caynağından xilas etdi. Azadlığına qovuşduğun ərefədəsənə düşmən kəsilən vandallar qarşında təblamayıb, qaçmağa üz qoyduğu zaman Kəlbəcər şəhərinin özündə yerləşən məktəbə erməniəsilli məktəb direktorunun od vurmasına, bu mənfurların mənəvi baxımdan nə qədər rəzil və şikəst olmasına baxanda, dözmədin. İçin-için yandın. Onların dünya mədəniyyətinə və maarifinə düşmən kəsildiklərinin şahidi olub, hey heyifləndin, vaysınlandın!

Başına gətirilənləri görmə öündə canladırmaq istəyərkən hələ 1997-ci ildə qələmə aldığım "Haray dün-yam!" şeirimdə səninlə bağlı belə bir bəndi vərəqə köçürmüdü: *Dağ vüqarlı Kəlbəcərim əyildi,  
Bu, qorxaqlıq nişanəsi deyildi,  
Nə edək ki, qonşu haqq zaildi,  
Dözmə haqsızlığa dün-yam, ay dün-yam!  
Səninlə həmişə varam, ay dün-yam!*

Odur ki, şahidi olduğumuz kimi, dünya bu haqsızlığa göz yumsa da, Azərbaycan dözmədi.

Dünyaya öz müsəlləhliyi, mobililiyi, bacarığı, qəhrəmanlığı ilə səs salmış yenilməz Azərbaycan ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi rəşadət, qazandığı triumfal qələbə, bu qələbənin əvəzsiz stateqi və taktiki İlham Heydər oğlu Əliyevin qəti addımları sən yenidən azadlığına qovuşdurdu. Kəlbəcəri özü ilə, xalqımızı Kəlbəcərlə can biz qəlbdə etdi. Mübarəkdir bu qaydışın, Kəlbəcərim!

Yadındamı?! 1993-cü ilin aprelindən sənin üzün heç gülməmişdi, bulaqların şir-şir axmındı, şəlalələrin şaqquşdamırdı, ağacların çıçəkləmirdi, gülərin ləçəkləmirdi, quşla-

rın öz nəgməsini oxumurdu, sənki düşmənin nəfəsi də Kəlbəcəri təniniz halə salmışdı. Ceyranlarının, cüyürlerinin mələşməsi eşidilmirdi. Sənki Sənin bütün floran və faunan Səninlə birgə matəm libası geyinmişdi. Təpərlə ogullarının qayalıqlardan, sıldırımlıqlardan gələn, dün-yani lərzə gətirən nərələri də səngimişdi. Təbiətinin də sənə yas saxlaması içimdə daim bədbin hissələrə oyadırdı...

Lakin tarixinə nəzər salıb, ululuğunu, əyilməzliyini bir dəfəlik yəqin edəndə, "Kəlbəcər" toponiminin mənşəyinin "Çay üstündə qala" anlamına gəldiyini düşünəndə, sənən uzun zaman kəsiyində düşmən tapdağı altında qalacağına inanmamışdım. Çünkü sən çay üstündə qala olub, həm də qədim yaşayış məskənlərindən biri kimi qədim mağara-larının çay qırığı ilə uzanan və ulu-luğa şahidliyin böyüklüyünü, yenil-məzliyini özündə çəmləşdirmişən.

Axi mənfur düşmən nə bilsin ki, sənin ərazilərində yerləşən mağaralarda aparılmış arxeoloji qazıntılar da ibtidai insanın həyat izləri saxlanımaqdır. Yaşı minilliklərin o yanından boylanan qədim yaşayış məskənləri və qayaüstü təsvirləri, qədim türklərin yazı mədəniyyətini əks etdirən əlifba nümunələri! Daş

tapdağında qalacağına inanmamışdım.

İndi Allahıma şükürələr olsun ki, 2 ildir Sən murdar, mənfur erməni tapdağından azad edilmişən. Yenə də deyirəm Allahıma şükürələr olsun. İndən belə məşhur Xudavəng məbədin, Mxitar Qoş məbədin, Gəncəsər monastrın, Havaptux monastrın, Xatirəvəng monastrın, Xilaskar kilsən və adlarını çəkmədiyim qeyriləri öz yeni dövrünə qovuşmaqdadır.

Deyirəm ey, Kəlbəcərim! Sənin palıd, vələs, fistiq meşələrinin, alp və subalp çəmənliliklərinin də hüsnü indən belə tamamilə başqalaşacaqdır. Ində başqa dövran gəlib. Yeni dövründə sənən müxtəlif güşələrindən sosial şəbəkələrə qoyulmuş vi-deolar baxmaq biləsən məni necə sevindirir.

Görürəm ki, dağlarında, daşlarında, qayalıqlarında, meşələrində haray salan dağ keçilərin, cüyürərin, qonur ayların, qartalların və s. bu gün özlərini necə azad və xoşbəxt sayır. Hələ saysız-hesabsız yəraltı resurslarından danişmırıam. Qızılının, civənin və s., yaşayış üçün mineral sularının hər birində türkə qayıdış, türkün ünү, səsini, sədasını eşidirəm.



abidələrin yaddaşında donub qalmış atəşpərəstlik, xristianlıq və islam mədəniyyətinin izləri! Sənin tarixində bizlərə ərmağan olmuş çox şeylər qalmışdır. Hələ sinənin üstündəki "Türk qəbristanlığı"ndakı qədim məzarlıqlardan, oralarda qədim dövrlərin şəhadətini özündə əks etdirən at, qoç, sandıq, qəbirüstü fiqurlar, başdaşı, künbəzərlərin özünəməxsusluğundan danişmırıam. Vəng kəndində yerləşən Alban məbədi, Çərəkdar kəndindəki Alban kilsəsi, Qanlıkkənddəki Lök qalası, Qaracanlıdakı Uluxan qalası, Tərtərçayla Bulanıq çayının qovşağında Alban kilsəsi, Comərd kəndindəki Comərd qalası, Camışlıdakı Keşikçi qalası və onlarca başqalarının adını çəkmirəm!.. Hamisini sayıb qurtarmaqmı mümkünür?! Bircə onu biliyəm ki, sənən adına, sənən hüsnünə işgal olunmanı heç vaxt yaraşdır-mamışdım. Özüm özümlə mübhəm dərdləşirdim. Dostlarla, tanışlarla, alimlərimizlə, tarixçilərimizlə nə vaxt mükələməyə girirdimsə, özümdən asılı olmayıaraq, sənən erməni

Deyirəm ey Kəlbəcərim, indi sənin xalqının, insanların hər bir sakinin başı necə də ucadır! Qıdas qıymətə qalmadı. Yaxşı ki, qəhrəman oğullarının sayısında indi yənidə, Kəlbəcərim, öz doğmalarına, Azərbaycan türkünə qovuşdu. Odur ki, indi ceyranların, cüyürərin, dağ keçilərin dağlara, sıldırımlı qayalara dırmaşıb, ormanlarında otlayıb, incə səsləri ilə, Kəlbəcərim, sənə xoş günlərinə nəgmələr deməkdəirlər. Təbiət də, hava da, landşaft da təzelənməyə, öz vərdiş etdiyi ömür-gününə qovuşmağa tələsməkdədir! Heç bilmirəm, hüsnü-nə hansı sözdən çələng tutum ki, ürəyincə olsun! Və düşünürəm... Yox, səni qələm də sonaca vəsə edə bilmək iqtidarında deyil. Odur ki, hüsnünə həsr etdiyim bu kiçik yazımı aşağıda bəndlə yekunlaşdırmağı qərara aldım. Yağı düşmən daim məglub olacaq, Xoş gününə xalqım büsat quracaq. Səni sevəcəyəm, bil, canım qədər. Mübarəkdir, bu növraigın, Kəlbəcər!